

İnsan haqlarının müdafiəsində ədalət prinsipi

Əlibay Zeynalli Şirvanda fəaliyyət göstərən "Aran" İnsan Hüquqları Mərkəzinin sədri, 10,11. Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi Cəzaçəkmə müəssisələrinin monitorinqdə VCT-lərin iştirakını təşviq etmək, Layihənin adı: Bakıda və Azərbaycanın bölgələrində penitensiar müəssisələrə ictimai nəzarətin gücləndirilməsi, Başlama tarixi: oktyabr, 2016. Başa çatma tarixi: may, 2018. Bütçə: 118 000 avro.

Layihənin icra olunduğu yer: Bakı, Salyan, Gəncə, Şəki. Hədəf qruplar: QHT fealları, jurnalistlər, hüquqsünaslar. Son benefisiarlar: Mehbusular. Layihə tərəfdası: "Tomris" Analar Cəmiyyəti, Azərbaycan Milli QHT Forumu, Ədliyyə Nazirliyi, yeri penitensiar orqanlar, Ombudsman Aparatının regional mərkəzi, "Penal Reform International" təşkilatı, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi. "Humanitar Tedqiqatlar" İctimai Birliyi Əlaqələndirici şəxs: Zəliha Tahirova, zaliha@mail.ru. LAYİHƏ MƏLUMATLARI PROBLEM. 2015-ci ilde Azərbaycandakı cəzaçəkmə müəssisələrində mehbusuların, o cümlədən, təqsirləndirilən şəxslərin və məhkumların sayı 24000 nəfərə yaxın olub. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tabe olan penitensiar sistem, əsasən, Bakıda və Abşeron yarımadasındaki ətraf bölgələrdə yerləşən köhne cəzaçəkmə müəssisələrindən ibarətdir. Lakin ötən illerde hökumət regionlarda yeni cəzaçəkmə müəssisələri tikmişdir. Bunlardan biri Şəkidə yerləşir. 2006-ci ilde cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin monitorinqini aparmaq və islahedici tədbirlərin icrasında kömək etmək üçün Ədliyyə Nazirliyi yanında İctimai Komite yaradıldı. İctimai Komite VCT-lərin feallarından ibarət 11 nəfər cəlb olunmuşdur. Könüllü əsasənlərlə fəaliyyət göstərən İctimai Komite üzvləri və Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin (AİHM) fealları, yalnız Bakı və Salyanda yerləşən ən yaxın cəzaçəkmə müəssisələrinə baş çəkə bilirlər. Lakin Gəncə və Şəkidə yerləşən digər cəzaçəkmə müəssisələri Bakıdan uzaqda yerləşir və İctimai Nəzarət dən kənarda qalır. Belə ki, İctimai Komite bə müəssisələrə qeyri-müntəzəm şəkildə baş çəkir. Qanunvericiliyə əsasən, regionlarda yerləşən VCT-lər İctimai Komitenin nəzarəti altında həbsxanaların monitorinqində iştirak edə bilər. Lakin dövlət orqanları ile VCT-lərin fealları arasındada əlaqələr mehduddur və nəticədə, bu feallar İctimai Nəzarət prosesində iştirakdan de-faktō kənarlaşdırılabilir. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi Azərbaycanın qərəb və şimal-qərb bölgələrindəki cəzaçəkmə müəssisələrində saxlanan məhkumların sosial-iqtisadi hüquqlarını yaxşılaşdırmaqdır. Layihənin xüsusi məqsədləri isə aşağıdakılardır: a) Gəncə və Şəki şəhərlərdəki cəzaçəkmə müəssisələrinə İctimai Nəzarəti yaxşılaşdırmaq; b) yerli VCT-lər və cəzaçəkmə müəssisələri arasında əməkdaşlıq qurmaq. LAYİHƏ TƏDBİRLƏRİ AİHM. Bakı, Şəki və Gəncədə yerləşən vətənda-

cəmiyyəti təşkilatlarını təmsil edən 60 fəali seçərək onlara cəzaçəkmə müəssisələrinin monitoringi, milli qanunvericilik, monitoring üsulları və hesabat vermə üzrə təlim keçib. Layihə, həmçinin, VCT-lərin texniki bazasını yaxşılaşdırmaq üçün onları kompüter avadanlıqları ilə də təmin edib. Vətəndaş cəmiyyəti fealları Cəzaçəkmə Müəssisələrinin Monitoringi Qruplarının (CMMQ) əsasını təşkil edib. Ümumilikdə, Azərbaycanın 14 cəzaçəkmə müəssisəsinə 36 ziyyərət təşkil olunub. CMMQ-lər 1100-dən artıq məhbusa hüquqi yardım göstərib və 450 məhbusla görüşərək, onları hüquqi cəhətdən maarifləndiriblər. Layihə ekspertləri Ədliyyə Nazirliyi yanında İctimai Komitetin üzvləri olan VCT-lərlə yaxından işleyib və komitenin iclaslarında cəzaçəkmə müəssisələrinin monitoringi sistemini və saxlanma şəraitini yaxşılaşdırmaq üçün istifadə oluna biləcək yolları müzakirə edib. Layihə Gəncə və Şəkidə yerli VCT-lərlə icra hakimiyyəti orqanları, Ədliyyə Nazirliyi və Ombudsman Aparatı arasında dialoqun qurulmasına kömək edib. Layihə "Cəzaçəkmə müəssisələrinin monitoringi üzrə əyani vəsait" in hazırlanmasına dəstək göstərib, cəzaçəkmə müəssisələri ilə əlaqəli qanun və normativ-hüquqi aktların topulosunu hazırlayıb, habelə, rüdulli məhbuslar üçün "Daxili intizam qaydaları" tərcümə olunub. Cəzaçəkmə müəssisələri ilə əlaqəli qanunvericilik, pentensiər sistemdə islahatlar, hüquqi məsləhətlər və digər faydalı məlumatlara rahat çıxış təmin edən "Həbsxana kitabxanası" onlayn portali yaradılıb: prisonlib.wordpress.com AİHM. Azərbaycanda məhbusların üzəşdiyi müəyyən problemlərə, məsələn, keçmiş məhbusların reinteqrasiyası, həbsxanalarında İİV/QİÇS, həbsxanalarda sıxlıq və s. problemlərə daha böyük İctimai İdraqçı çəkmək üçün Bakı, Şəki və Gəncədə yeddi mətbuat konfransı keçirib, 60-dan artıq press-reliz, müsahibe və xəber dərc edib. LAYİHƏNİN NƏTİCƏLƏRİ. Layihə vətəndaş cəmiyyətini təmsil edən altı yeni CMMQ yaratmaqla, cəzaçəkmə müəssisələrinin idarə edilməsi ilə bağlı müxtəlif aspektlər üzərində İctimai Nəzarətin güclənməsinə töhfə verib və Ədliyyə Nazirliyi ilə CMMQ-lar arasında əzəmətli əməkdaşlığı təsdiq etmək üçün VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların emek bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılması dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilciləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyalarının icra olunduğu yer: Bakı, Lenkeran, Mingəçevir. Hədəf qruplar: Vətəndaş cəmiyyəti təşkilatları, media, gənclər, qadınlar. Son benefisiarlar: Ucqar ərazilərdə yaşayan qadınlar. Əlaqələndirici şəxs: Fuad Həsənov, dhrrmm.az@gmail.com. LAYİHƏ MƏLUMATLARI. Demokratiya Monitoru. Qadınların inklusivliyi vəsítəsilə bərabərliyin təmin olunması, 13. PROBLEM. Azərbaycan Respublikasının Konstitusiyası və tətəndaşların gender bərabərliyinə təminat verir və həyatın bütün sahələrində ayrı-seçkiliyin bütün növlərini qadağan edir. Milli qanunvericilikdə kişi və qadınların bütün növ iqtisadi fəaliyyətlərdə bərabər iştirak hüququ nezərdə tutulur. Buna baxmayaraq, xüsusi, ölkənin kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı hələ de kişilərle müqayisədə zəifdir. Problemin təhlili zamanı məlum olmuşdur ki, qadınların iqtisadi sahədə və icmanın həyatında fəal iştirakına mane olan genderlə bağlı bir sıra engellər mövcudur. Bunlara aşağıdakılardır: Mehduddəndirici sosial və mədəni enənələr və gender əsaslı ayrı-seçkiliyin, məsələn, kişi və qadınların cəmiyyətdə rol ilə bağlı stereotiplər və ailədə vəzifə və öhdəliklərin gender əsaslı bülgüsü; Məlumatlılıq, qadınlar üçün şəbəkələşmə və potensialın yaradılması ilə bağlı imkanları olmaması; Qadınların maliyyə institutlarına çıxışının zəif olması, kreditlərin elçatanlığı və maliyyə bazarlarında fəaliyyətə bağlı çətinliklər. Qadınların səlahiyyətləndirilməsi dərəcəsini ölçür, onların hüquqlarının qorunması, maliyyə müstəqilliyi və qərarların qəbuluna təsiri ilə bağlı vəziyyəti müfəssələrə eftir. Layihə çərçivəsində, həmçinin, Mingəçevirde Qadınların Səlahiyyətləndirilməsi Şəbəkəsinin yaradılmasına dəstək göstərib. Layihənin neticələri, Bakıda dövlət qurumlarının, Milli Məclisin, vətəndaş cəmiyyətinin, medianın və özəl sektorun nümayəndələrinin iştirakı ilə milli konfransda təqdim olunub. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycan regionlarında yaşayan qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsinə təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların emek bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılması dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilciləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyalarının icra olunduğu yer: Bakı, Lenkeran, Mingəçevir. Hədəf qruplar: Vətəndaş cəmiyyəti təşkilatları, media, gənclər, qadınlar. Son benefisiarlar: Ucqar ərazilərdə yaşayan qadınlar. Əlaqələndirici şəxs: Fuad Həsənov, dhrrmm.az@gmail.com. LAYİHƏ MƏLUMATLARI. Demokratiya Monitoru. Qadınların inklusivliyi vəsítəsilə bərabərliyin təmin olunması, 13. PROBLEM. Azərbaycan Respublikasının Konstitusiyası və tətəndaşların gender bərabərliyinə təminat verir və həyatın bütün sahələrində ayrı-seçkiliyin bütün növlərini qadağan edir. Milli qanunvericilikdə kişi və qadınların bütün növ iqtisadi fəaliyyətlərdə bərabər iştirak hüququ nezərdə tutulur. Buna baxmayaraq, xüsusi, ölkənin kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı hələ de kişilərle müqayisədə zəifdir. Problemin təhlili zamanı məlum olmuşdur ki, qadınların iqtisadi sahədə və icmanın həyatında fəal iştirakına mane olan genderlə bağlı bir sıra engellər mövcudur. Bunlara aşağıdakılardır: Mehduddəndirici sosial və mədəni enənələr və gender əsaslı ayrı-seçkiliyin, məsələn, kişi və qadınların cəmiyyətdə rol ilə bağlı stereotiplər və ailədə vəzifə və öhdəliklərin gender əsaslı bülgüsü; Məlumatlılıq, qadınlar üçün şəbəkələşmə və potensialın yaradılması ilə bağlı imkanları olmaması; Qadınların maliyyə institutlarına çıxışının zəif olması, kreditlərin elçatanlığı və maliyyə bazarlarında fəaliyyətə bağlı çətinliklər. Qadınların səlahiyyətləndirilməsi dərəcəsini ölçür, onların hüquqlarının qorunması, maliyyə müstəqilliyi və qərarların qəbuluna təsiri ilə bağlı vəziyyəti müfəssələrə eftir. Layihə çərçivəsində, həmçinin, Mingəçevirde Qadınların Səlahiyyətləndirilməsi Şəbəkəsinin yaradılmasına dəstək göstərib. Layihənin neticələri, Bakıda dövlət qurumlarının, Milli Məclisin, vətəndaş cəmiyyətinin, medianın və özəl sektorun nümayəndələrinin iştirakı ilə milli konfransda təqdim olunub. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycan regionlarında yaşayan qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsinə təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların emek bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılması dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilciləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyalarının icra olunduğu yer: Bakı, Lenkeran, Mingəçevir. Hədəf qruplar: Vətəndaş cəmiyyəti təşkilatları, media, gənclər, qadınlar. Son benefisiarlar: Ucqar ərazilərdə yaşayan qadınlar. Əlaqələndirici şəxs: Fuad Həsənov, dhrrmm.az@gmail.com. LAYİHƏ MƏLUMATLARI. Demokratiya Monitoru. Qadınların inklusivliyi vəsítəsilə bərabərliyin təmin olunması, 13. PROBLEM. Azərbaycan Respublikasının Konstitusiyası və tətəndaşların gender bərabərliyinə təminat verir və həyatın bütün sahələrində ayrı-seçkiliyin bütün növlərini qadağan edir. Milli qanunvericilikdə kişi və qadınların bütün növ iqtisadi fəaliyyətlərdə bərabər iştirak hüququ nezərdə tutulur. Buna baxmayaraq, xüsusi, ölkənin kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı hələ de kişilərle müqayisədə zəifdir. Problemin təhlili zamanı məlum olmuşdur ki, qadınların iqtisadi sahədə və icmanın həyatında fəal iştirakına mane olan genderlə bağlı bir sıra engellər mövcudur. Bunlara aşağıdakılardır: Mehduddəndirici sosial və mədəni enənələr və gender əsaslı ayrı-seçkiliyin, məsələn, kişi və qadınların cəmiyyətdə rol ilə bağlı stereotiplər və ailədə vəzifə və öhdəliklərin gender əsaslı bülgüsü; Məlumatlılıq, qadınlar üçün şəbəkələşmə və potensialın yaradılması ilə bağlı imkanları olmaması; Qadınların maliyyə institutlarına çıxışının zəif olması, kreditlərin elçatanlığı və maliyyə bazarlarında fəaliyyətə bağlı çətinliklər. Qadınların səlahiyyətləndirilməsi dərəcəsini ölçür, onların hüquqlarının qorunması, maliyyə müstəqilliyi və qərarların qəbuluna təsiri ilə bağlı vəziyyəti müfəssələrə eftir. Layihə çərçivəsində, həmçinin, Mingəçevirde Qadınların Səlahiyyətləndirilməsi Şəbəkəsinin yaradılmasına dəstək göstərib. Layihənin neticələri, Bakıda dövlət qurumlarının, Milli Məclisin, vətəndaş cəmiyyətinin, medianın və özəl sektorun nümayəndələrinin iştirakı ilə milli konfransda təqdim olunub. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycan regionlarında yaşayan qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsinə təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların emek bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılması dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilciləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyalarının icra olunduğu yer: Bakı, Lenkeran, Mingəçevir. Hədəf qruplar: Vətəndaş cəmiyyəti təşkilatları, media, gənclər, qadınlar. Son benefisiarlar: Ucqar ərazilərdə yaşayan qadınlar. Əlaqələndirici şəxs: Fuad Həsənov, dhrrmm.az@gmail.com. LAYİHƏ MƏLUMATLARI. Demokratiya Monitoru. Qadınların inklusivliyi vəsítəsilə bərabərliyin təmin olunması, 13. PROBLEM. Azərbaycan Respublikasının Konstitusiyası və tətəndaşların gender bərabərliyinə təminat verir və həyatın bütün sahələrində ayrı-seçkiliyin bütün növlərini qadağan edir. Milli qanunvericilikd